

İlham Əliyev: "Dirnaqarası "Artsax dövləti" cəhənnəmə getdi"



"Yenə azad edilmiş torpaqlar dayadı. Füzülidən Xocavənd rayonuna gedidi. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağılımının bir daha şahidi olur. Bütün kəndlər, şəhərlər tamamilə dağılıb. Özü də bərdaştlar mühəribədən sonra baş vermişdir. Mühəribə dövründə - birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənəfət düşmən bizim şəhərlərimizi bu hala salıb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Martin 15-də Füzülə ve Xocavənd rayonlarına sefəri zamanı Füzül-Hadrut avtomobil yoluñun təməlini qoyandan sonra Xocavənd rayonuna yola düşərkən deyib.

"Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmışdır. Şəhər yoxdur, dağılıb. Ermenilər dağılıb, işğal dövründə gelib bizim binalarımızı söküb, binaların daşlarını, damalarını aparırlar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün de Ermenistanı müdafiə edən xarici dairələr gözlerini aksıbaxınlara onların vəhşiyinə. Onlar kimi müdafiə edirlər?

Otuş il torpaqlarımızı işğal altında saxlayan mənəfət düşən bəsi-dəş üstündə qoymayıb. Görün, yollar ne gündədir. Otuş il ərzində bu yollar asfalt görmeyib. Onları bütün təhliliyət yalandır, bütün taxxi xaxıtaxtadır. Özlərin dövlət adlandırmışdır, dirnaqarası "Artsax dövləti" - cəhənnəmə getdi. "Dövlət" idisə, bes, niyə daşdas üzət qoymayıb? Çünki bilirdilər ki, bù torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır. Bura işğalda azad edilmiş Xocavənd rayonudur", - dövlet başçısı bildirib.

Kəmaləddin Heydərov İƏT-in VIII Nazirlər konfransında iştirak edib

Fövgələdo Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 17 mart 2021-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Fəlakət risklərinin idarə olunmasına üzrə VIII Nazirlər konfransında iştirak edib.

Fövgələdo Hallar Nazirliyindən Adəlet.az-a verilən məlumatə görə, videokonfransda, həmçinin Türkiyə, Pakistan, Əfqanistan, İran, Qazaxistən, Türkmenistən, Qırğızistən, Tacikistən və Özbəkistanın fövgələdo halların idarə edilməsinə cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

"Fəlakət Risklərinin Azaldılması, BMT-nin Senday çörçivəsi programının həyata keçirilməsi" mövzusunda keçirilmiş mətbətiyətən tədbir təşkilinə dəsəs maqsəd 2015-

2030-cu illəri ohad etdən Senday Fealiyyət Çərçivəsi sənədinin və Daimi İnkışaf Möqsədlərinin ohad etdiyi istiqamətlər üzrə görülmüş işlərin və qarşıda duran məsələlərin müzakirəsi, həbələ fəlakət risklərinin azaldılması üzrə mili stratejiyalar barosunda məlumat mübadiləsinin aparılması olub.

Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə fövgələdo halların qarşısının alınması və noticilərin aradan qaldırılması sahəsində zəruri tədbirlər heyata keçirilər. Nazir Azərbaycanda sözügedən istiqamətdə atılan addımlar barədə tərafıdan danışaraq, bù sahəde bəynəlxalq təşkilatlar çörçivəsində əməkdaşlığın ohəniyyətini qeyd edib. O, Senday çörçivəsi programının icrası vəziyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Konfransda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə dövlətlərin idaiyyati dövlət qurumlarının rəhbərləri ölkələrində fəlakət risklərinin azaldılması və Senday çörçivəsi programı üzrə görülen tədbirlər barədə məlumat verilər. Həmçinin, konfrans çörçivəsində qazanılmış təcrübə və istifadə olunan məxənzimlər, qarşida duran məsələlər tərafında geniş müzakirələr aparılıb.

Əfv komissiyasının sonuncu icası başa çatdı



Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu icası başa çatıb.

Trend-in məlumatına görə, iclasda əvvələ bağılı 100-dən çox müraciətə baxılıb.

Komissiyanın 10 icası keçirilib və ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Siyahının dövlət başçısına göndərilməsi nəzarət tutulur.

Novruz bayramı ərafəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Siyasi qiymətini almış hadisələr

1995-ci il 13-17 mart

XX əsrin sonlarında SSRİ-nin dağılmış ile yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağılımının bir daha şahidi olur. Bütün kəndlər, şəhərlər tamamilə dağılıb. Özü də bərdaştlar mühəribədən sonra baş vermişdir. Mühəribə dövründə -

birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənəfət düşmən bizim şəhərlərimizi bu hala salıb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Martin 15-də Füzülə ve Xocavənd rayonlarına sefəri zamanı Füzül-Hadrut avtomobil yoluñun təməlini qoyandan sonra Xocavənd rayonuna yola düşərkən deyib.

"Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmışdır. Şəhər yoxdur, dağılıb. Ermenilər dağılıb, işğal dövründə gelib bizim binalarımızı söküb, binaların daşlarını, damalarını aparırlar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün de Ermenistanı müdafiə edən xarici dairələr gözlerini aksıbaxınlara onların vəhşiyinə. Onlar kimi müdafiə edirlər?

Otuş il torpaqlarımızı işğal altında saxlayan mənəfət düşən bəsi-dəş üstündə qoymayıb. Görün, yollar ne gündədir. Otuş il ərzində bu yollar asfalt görmeyib. Onları bütün təhliliyət yalandır, bütün taxxi xaxıtaxtadır. Özlərin dövlət adlandırmışdır, dirnaqarası "Artsax dövləti" - cəhənnəmə getdi. "Dövlət" idisə, bes, niyə daşdas üzət qoymayıb? Çünki bilirdilər ki, bù torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır. Bura işğalda azad edilmiş Xocavənd rayonudur", - dövlet başçısı bildirib.

Rövşən Cavadovun rehberliyi ile Bakıda çevrilişə cəhd edirdilər. Lakin ulu öndər Heydər Əliyevin siyasi müdürüyü, sarsılmaz iradəsi və xalqımızın qətiyyəti ilə həmin planlar iflasa uğradı, Azərbaycan öz müstəqiliyini qoruyub saxlaya bildi.

20-ci əsrin sonlarında nəzər yetirdikdə Azərbaycan tarixinə 13-17 mart 1995-ci il dövlət çevrilişinə cəhd kimi düşüb. Məhz bu dövrde Cavadov qardaşları və onlarla birlikdə çıxış edən Rövşən Cavadov və onun etrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusiyon yolla ele keçirməkdə tam israrlı idi. Onlar hətdə aqsaqqalları,

vermirid. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Surası yaradacaqlarını, orada Elçibey və Müttəlibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bezi vezifli şəxslərin istefasını tekidə tələb edirdilər.

Cəmiyyətdə isə dövlət çevrilişinə cəhd göstərənlər qarşılıqlı nüfret yaranmışdı. Xalq kütlələri xə-

Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlılıqdır

Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun etrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusiyon yolla ele keçirməkdə tam israrlı idi. Onlar hətdə aqsaqqalları,

Nicot Novruzoğlu parlament müxbiri

vermirid. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Surası yaradacaqlarını, orada Elçibey və Müttəlibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bezi vezifli şəxslərin istefasını tekidə tələb edirdilər.

Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir

Cəmiyyətdə isə dövlət çevrilişinə cəhd göstərənlər qarşılıqlı nüfret yaranmışdı. Xalq kütlələri xə-

Polad Bülbüloğlu:

"Ermənistanın iddiaları əsassızdır"



Ötən il bütün Azərbaycan xalqı və şəxslərinin üçün ilk növbədə qələbə və torpaqlarımızın çıxdan gözlənilən qaytarılması illi oldu.

APA-nın Moskva müxbirinin verdiyi məlumatə görə, bunu Azərbaycanın Rusiyadakı sofiisi Polad Bülbüloğlu "Nezavisim" yaqıtında bildirib.

"Bir miliona yaxın azərbaycanlı qaq-qın evlərini qaytmaq sorbsizliklə gözleyirdi. Bütün üçün bu, Vətən müharibəsi idi, çünki bəynəlxalq hüquqla müyyən edilmiş sorhərlər daxılındı özəli torpaqlarımızı azad etdi. Vurğulamaq istəyirəm: Azərbaycan esgəri heç vaxt özgə oraziyo ayaq basmayıb", - deyə Azərbaycan sofiisi vurgulayıb.

Polad Bülbüloğlu rusiyalı jurnalistin Qarabağla bağlı üçtərəflü Bayanatdan sonra Azərbaycan orasında diversiya töredən 62 Ermenistan vətəndəsi ilə bağlı sənədlər. Onlar Azərbaycan Ordusunun dörd hərbiçisini və bir mülki şəxsi öldürüb. Diversiya qrupunun üzvləri öten deklabda Azərbaycanın Xocavənd rayonunda, yoni mühərribin bitməsindən və imzalanın bayanatdan bir ya sonra zərərsizləşdirilib. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. Məsələnin mahiyəti aşağıdakılardan ibarətdir. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında soslöndürilər. Lakin qarşı tərof bizim argümentlərimiz eşitmər və ölkəməz bəynəlxalq tozluq göstərməyə çalışır. M



Olzadur Mammadov
Təqquddə olan
baş addiyyə müsaviri

20 mart 2021-ci ildə əziz dostum Məhəmməd Əhmədəli oğlunun vəfatının bir ili tamam olur. Bu kədərlər anlarda qələmə alındıqın zamanı təkcə dəst itkisinin yanğışını ifadə etmək deyil, həm də vəzifə sahibi olub insan taleyi ilə möşgül olan ədaləti, mordiliyi, cəsərəti, bütövlüyü, kışılışı özündə birləşdirən bir vətən oğlunu ictmayıyyət oludugu kimi tanıtmaq niyyətindən irəli gəlir.

İlk tanışlıq

1979-cu ildə ADU-nun hüquq fakültəsinin bitirən Məhəmməd Əhmədov Kirov (indiki Bineqed) rayon Milis İdarəsində CAX-i üzrə əməliyyatçı kimi əmək fəaliyyətinə başlayır. Əməliyyat işinə həvisi olmadığından 1981-ci ildə öz xahişi ilə Masallı rayon DİŞ-nin istintaq bölməsinə müştəngi vəzifəsinə toyinat alır. Elə ilk tanışlığıdan hayata və ha-

nımlı də məsləhətləşdi. İşin faktiki hallarına görə həmin şəxso ittihəm elan etmək olmazdır. Ona görə də cənayət işinin manqa başçısı haqqında olan hissəsi xitam olundu və iş bağlı qaldı.

Müştəngin bu hərəkəti DİŞ-nin rəzəfindən narazılıqla qarışınsa da Məhəmməd qararında ısrarları idi.

İlk vaxtlar Məhəmməd Əhmədovun bu "özbasınalığının" təcribəslikdən irəli gələn "örkəyünlük" olmasına guman eden DİŞ-nin rəhbərliyi yanlışlıdırlar. Məhəmməd saxtakılığı və ədalətsizliyi qarşı keçilməsi qala olmuşdu. Məhz bu xüsusiyyətinin görə, o, tezliklə rayon sakınlarının dərin rəğbətini qazandı. (1990-ci ildə yeni təyinat almış prokurorluğun gələcək idarətinin uğursuz hərəkəti rayon ictmayıyyətinin narazılığının sabəb olmuş, ona qarşı kompaniya başlanılmışdır.) Vəzifəyin ciddiliyini görən Məhəmməd məsələyə müdaxilə edib, rayon ağsaqqalları ve ziyalıları ilə görüşüb, narazılığı aradan götürür, başqa sözə prokurorun və DİŞ-nin roisinin görəlmədiyi işi bacarırlar.)

Həsiyyə: Cinayət işinin bağlı qalması hüquq-mühafizə orqanlarının, xüsusi ilə DİO-nun həmisişə agrılı yeri olub. Belə ki,

sında ciddi çaxnaşma başlamışdı. Bellə gərgin dövrde Moskvadan SSRİ DİN-nin İqor adlı əməkdaşı Masalli Rayon Milis səbəsini "məxviçilik işində praktiki kömək" məqsədi ilə 5 günlük ezməyyətə gölmüşdi.

1983-cü ilin yayında, həftənin bazar günü Məhəmməd Əhmədov telefonla məndən xahiş etdi ki, dənizə getsən, bizim qonagi da aparar-sın. Masallı rayon Dövlət notarlısu Şükür Məmmədovla yaxın dostum Vadar müəllimin maşınında İqorla birlikdə Lənkərana, əmərlilik getdi. İqor bir neçə dəfə bizi təcəüb-ləndirdi. Əvvələ məlum oldu ki, o, in-gilis dilini təmiz bilir. Çimərlikdə üz-məyi bacarış-bacarmadığını soruşduqda: "Xeyr, üzə bilmərin cavabını verdi. Lakin bərən suya bas vurub, taxmixən 300 metr sahildən uzaglaşdır. Bu zamanə o, üzügüçüyün bütün növlərini nümayiş etdirir. Yəmək yeyərkən xeyli içməsinə baxın, xaraqayaq, sıfətinin rəngində və danışığın-heç bir

Məhəmməd:
-Mən nə Tələs Müğan respublikasını nə də Əlikram adlı prezidenti təntiyirəm. Əgar görünsək istiyirəz özü menim yanuma gəlsin. Yaraqlılar gözləmadıyi sərt cavabdan duruxur və təz Əlikramın yanına qaydırular. Əlikram bəzərətli səhəbzəti esidən kimi "gardaş qam tökülməsin", bəhənzə ilə dəstəsini də götürürəsən, əsas Hüquq-Mühafizə orqanlarının qarşılıqlı əlaqəstikləri səviyyəyədədir. Ramil müəllim bir qədər sükut etdiyindən sonra daxili telefonla kiməsi dedi:

- Goranboya gedəcək yoxlamamı işgər edirəm.

Danışlığı şəxsən nedəsi, Ramil müəllimdir.

- Ramil müəllim, dedikləriniz ha-

-misi doğrudur, lakin nəzərə almaq lazımdır ki, Şirzad İsgəndərov ilk dəfədir rəis vəzifəsində işləyir. Təcrübəsizlikdən müəyyən qüsurları olsa da cinayətkarlıqla mübarizədə cəsur və qoşaq polis işsidi. Ən əsas hüquq-Mühafizə orqanlarının qarşılıqlı əlaqəstikləri səviyyəyədədir. Ramil müəllim bir qədər sükut etdiyindən sonra daxili telefonla kiməsi dedi:

- Goranboya gedəcək yoxlamamı işgər edirəm.

Danışlığı şəxsən nedəsi, Ramil müəllimdir.

- Goranboya gedəcək yoxlamamı işgər edirəm.

Aitən ən tək oğul övladı olan Hüseynli Aran Saday oğlu 10.08.1994-cü ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olub.

Atası ilə anası ayrıldıqdan dan anası və bacısı ilə birlikdə yaşayır. Anar Vəton

mühərbiyətindən qazanmışdır. Qubadlı istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Qubadlı istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub

VƏTƏN SİZƏ OĞUL DEDİ

Xankəndi istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub



Aitən ən tək oğul övladı olan Hüseynli Aran Saday oğlu 10.08.1994-cü ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olub.

Atası ilə anası ayrıldıqdan dan anası və bacısı ilə birlikdə yaşayır. Anar Vəton mühərbiyətindən qazanmışdır. Qubadlı istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.



Daha bir hərbçimizin şəhid xəbəri geldi

Vəton mühərbiyətinin daha bir hərbçisinin 165 gün sonra nəsi təyyəyen etdi.



Bildirilər ki, sentyabrın 27-si başlayan II Qarabağ mühərbiyətinin qəhrəmanı, leytenant Abdullaev İntiqam Allahverdi oğlunun şəhidlik zirvəsində ucaldığı məlum olub.

Qeyd edək ki, Abdullaev İntiqam 1998-ci ildə Ordubadın Döyünləndə doğulub. O, Murovdag istiqamətində gedən döyüslərdə şəhid olub.

Susa istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub




İsmayılov Elşən İşə oğlu 05.03.1997-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. Könüllü olaraq Vəton mühərbiyətində qatılan Elşən işgildik və mərdlik göstərərək Qubadlı istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.



Xankəndi istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub

Aitən tək oğul övladı olan Əliyi Orxan Elşəd oğlu 20.08.2000-ci ildə Şəmkir rayonu Qapaklı kəndində anadan olub. O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək Xankəndi istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.



Xocavənd istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub

Əsgər Əliyev Məhəmməd Yaqub oğlu 28.05.2001-ci ildə Şəmkir rayonu Sabirkənd kəndində anadan olub. O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 30.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub. O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğlu 10.10.2000-ci ildə Gədəbəy rayonu Şahdag kəndində anadan olub.

O, Vəton mühərbiyətində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Sugovuşan istiqamətində gedən döyüslərdə qəhrəmancasına Şəhid olub.

Hüseynov Rafiq Afiq oğ

Oyanmış torpaq

Güneşin səhər tezən çıxmasının görmüşünüzü? Baxın, şübhün gözü hələ açılmayıb. Amma dəniz torpdan üfüq qırımıza boyanıb. Günsən yavaş-yavaş yatağından qalxır. Az keçməməsiz qızılı şüalarını yer üzüñən səpələyir, qollarını geniş açaraq, sanki ətrafdakları salamlayır:

-Salam, insanlar!
İnsanlar sevincə deyirlər:

-Salam, gümüş!..
Qoriba de olsa, təbiət öz yaşıl donevə homişəkindən tez geyib.

Torpaq canlanıb, güller bir qədər tolosub, bənövşələrin səri ləçəkləri artıq bahar həsrəti ilə torpaqdan baş qaldırb.

Ağaclardan süzülən günəş şüalarının ilə fəsi torpağı istidikəcə oträfa yavaş-yavaş canlanır. Əslində baxan-đə kondimiz sübə tezən, günəşden evvel oyanır. Budur, homişəki kimi adamların addım səsleri oträfin lal sü-kutunu pozub.

İş-güç ardına telesən insanlar qarşılaşdırırla andı bir-birlərlə hal-əhval tutub salaması, sonra da yollarını davam etdirirlər. Mal-qaranın, qoyun-zuların səsi homişəki kimi kendi başına alıb. Mal-qara ardına qacışan itlər heynəvari örtüsü aparan şahiblərino kömək edirilmiş kimi yanlarında atılıb-düşür, bəzən gözden itir, bəzən de yarıldıca dayanıb qulqlarını şokloyib sürün müşayit edirlər. Yem ardına çıxan quşlar sos-sosu vərib cıvıldırırlar.

Günsən üzü yuxarı qalxır, az sonra şüalarını dağlara səpələyir, göyün üzü qoriba rəngə boyanır: qırmızı, sari, qara rənglər bir-birinə qarışır. Güneş yenidən doğulmaq üçün dağlar arasına çökilir. Çəkildikəcə de sanki deyil:

-Salamat qahn, insanlar!..

**Böyük cilla, Kiçik cilla,
Cilləvəçə...
Nədənsən həya homişəkindən mü-layim keçir. Daha n qorxusut? De-kabrun 21-dən yanvarın 31-dək davam edən Böyük cilla artıq arxada qalb. Ənənəyə görə, Böyük cilla arxamunda - dekabrun 21-nə keçən gecə qarızı kasılır, ağ boranı qaynadılır. Müdrük qocalar deyirlər ki, kim Cilla qarızı yes, qısqı işümüz. İlk cilla-nın galisi Lənkəranda torpafrında bayram kimi qeyd edilir. Nişanlı quşların evinə Cilla xonçası - qarızıla yanast, növbənöv məyyə, siniyyat, geyim və s. göndərilir.**

Adəton qışın şiddəti dövrü dekabrın 21-dən yanvarın 31-dəkdir - fevralın 1-dən isə öz yerini Kiçik çilləyə ötürür. Onun da ömrü 20 gündür. Bu vaxt yerdə "oğuru bug" baş qaldırır. Qar no qədər yağısa da yağışın, qorxusu yoxdur, torpaqdan qalxan "oğuru bug"un təsirindən qar buz bağlamır. Fevralın 10-da "Xıdır Nəbi" gelir.

Həmin gün qız-gəlinlər bir yero yığışaraq qovut hazırlayırlar. B i z

Martin 2-dən 12-dək olan günlər "Dəvəyə dayan gənlər" adlanır. Bu on gündən ehtiyatlı olmaq gərkidir. Yaşlıları fikrine, bəvr üçün yem todarının lazımcıca görməyen heyvanlar özüyotə düşür.

Qabaqda həlo "Qarının qarı" de-yilən gənlər dayanır. Bu, 12 martla 22 mart arası olur. Demək, səlqə-sahmanı başlamaq olar. 99 yaşlı Kamal Kələntərlinin məlumatına görə, qızının evinə bayramlıq gedən bir qari qar altında qaldığı üçün həmin on gün belə adlanır.

Sənədən, hələ qabaqda "Damaqran" deyilən günlər golir. O n u n

rim, ay Allah, bu odla getsin inşal-lah!" deyə-deyə tonqal üstündən atılırlar.

Inanca görə, xəstəliklər, ağrılıqlar, pişliklər od, atəş vasitəsilə yanıb yox olacaq. Belə bir inam da var: yeməkdan qabaq evdə üzərlək yandırılır. Alösüzləri bər-bir üstündən atılırlar. Ondan sonra hami süfrə başına yığışır. Qorib, uzaq yerlərdə olanlar da özlərini bayrama qətirdirmətlərlər. Yoxsa, doğma ocaqdan daha bir neçə il uzaq düşməli olacaqsın.

Adəton ilaxır çərşənbə axşamında doma daşınaplov yoxdur. Plovə sarkılıq, zoftan qatılır, ot xörəklərinən de istifadə olunmur. Süfrəyə töro, kükü, sarımsaq, qatıq, müxtəlif çərəzələr düzülür. Adəto görə, Lənkəranda həmin axşam kişi, küləm yeməzlər. Deyirlər ki, çəki yeyən il boyu çekor, küləm yeyən



sakinlər pandemiyanın şortlarına uyğun birlik və hemşirelik göstərərək Novruz, Milad, Pasxa bayramlarında bölgəde yaşayan rüslər, yəhudiilər və digər millətlərin nümayəndələrinə, o cümlədən xəstələrə, imkansızlıqlara bas gəkir, bayram sovqatları ilə ailələrə sevinc boxş edirlər.

Bu gün həmin əməniyi Lüdmila Koryaginın rəhbərlik etdiyi Lənkərən rus icması və yerli əşəklətlərin rəhbərləri "sal salamag" deyilir. Rus millətindən olanlar da qurşa-

Lənkəranda ilaxır çərşənbə qurşaq atılmış

Bunu Novruz axşamında edirlər. Bayram axşamı "qurşaqatı" morası təmərəqlər keçir. Bəzi bölgələrdə buna "sal salamag" deyilir. Rus millətindən olanlar da qurşa-

Kəçən ilin söhbətidir. Şəhərdəki Heydər Əliyev meydəndən qələbəlikdən. Teləsən yoxdur. Gonclər 86 yaşlı alman osillisən lenkoranlı Vladimir Şnyderin başına yığışıblar. Maraqlıdır, o, düt 77 sonra doğma şəhərə qonaq gəlib. Büyük Vətən müharibəsindən ovşən surğun olunan alman ailəsindən.

Deyir ki, qoy başqa xalqlar da Azərbaycanla gələrən tələbənlər, multi-kulturalistlər bi diyardın öyrənmişlər. Fayıtonçu Əlinin qonsullığında yaşadığını və dörd yaşında olarkən onu qızı Gölənər və digər yaşlıları ilə Novruz axşamında qurşaqatı得到 dirindən. Novruz axşamında süfrəyə plovla yanaş, içi ləvəngi ile doldurulmuş bütünlük toyuq yoxdur, yanında müxtəlif xurşular, kükü, göyərti, qatıq, qurşaq, qurşaq, qurşaq təmərələr və s. qurşaqatı得到 dirindən. Bayram axşam üçün nişanlı quşlara ağızında qızıl üzük olan balaq, müxtəlif hədiyyələr gəndür.

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Bu da ilin axır çərşənbəsi...

O uzaq illərin xatırələri bu gün də yaddaşlardan silinmir. Budur, pandemiyanın şortlerinə uyğun həyətərəfənək yərən yaradılmış maşın təşkil olunur. Oğlan evi nişanlı quş onuna golənlər üçün süfrə açır, qoyun keşənlər doar olur. Çayan və ya bulaqladan gotirilmiş saf, sorin sudan evə, həyət-bacaya şəpirlər, k,

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var...

Aitə üzvlərinin sayı qədər də sam vəndirlər. Ayrıca yerdə döyünlərimis xəncəda səməni, yanında üzərləkən naxışlı bardaq, ağızda qızıl üzükən qədər genis qeyd olunmasa da, ailo şəklində davam edir. Hərə baxarsan salıq-sahman var. Eylərdə, kükələr, is yerlərində təmizlik, abadlıq artdıb. Ürəklərdə sevinc, xos əhval-rühiyyə var

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 31 (2212) 18 mart 2021-ci il



Artıq dünya ictimaiyyətinin qəbul etdiyi gerçəklərindən biri də Azərbaycan xalqının Böyük Zəfəri. Bu Zəfer tezək biziñ özümüz üçün yox, həm də dünya ictimaiyyəti üçün açıq biziñ mesajı oldu. Hər kəs bildi və anladı ki, bizim sobrimizin sonsuz olmadığını dəfələrə vurğulayan Azərbaycan Prezidenti, Ali Baş Komandanın canəb İlham Əliyev 2020-ci il sentyabr ayının 27-də əks hücum əmri verməklə xalqa hakimiyyətin birliyinə ortaya qoydu.

Bu birlik bir demir yumruq kimi haqqı təsdiqlədi, ərazi bütövlüyü təmin etdi. Son 30 ilin işğal tarixi zaman-zaman müzakirə mənzərəsindən olsa da, amma iki standartlarla çıxış eden böyük güclər və eləcə de ermənilərin hədərlərini, erməni diasporu bütün vasitələrdən istifadə etməklə torpaqlarımızı işğal altında saxlamışda davam edirdi. Hətta en yüksək tribunalardan Ermənistən hakimiyyətinin temsilciliyi, xüsusi köçəri, Sarkisyan, hətta Şuşada Cıdır düzündə rəqs edən Paşayın birmənələr şəkildə vurğulayırlılar ki, onlar ərazilərimizi həqiqətən işğal ediblər, Xocalı qətləmləri törediblər, nece deyərlər, bu cinayətkarlar özləri birmənələr şəkildə əllerinin qana batdırını dileyiblər.

Baxmayaraq ki, cinayətkarlar özlərinin cinayətlərinə etiraf edirdilər, am-

ma nə ATƏT-in Minsk qrupunun həmsədleri, nə də beynəlxalq hüquq bu etiraf edilen cinayəti eşitmər, onun barəsində konkret tədbirlər görmürdü. Əksinə, hər kəs bu məsələdə "kar" və "kor" rolu oynarırdı. Təbib ki, düşmən deyirmanına su təkənlər 30 ilə yaxın istəklərinə gerçəkləşdirilsələr de, Azərbaycan prezidenti, Ali Baş Komandanımız canəb İlham Əliyev birəməni şəkildə bəyan etdi ki, "Əgər ATƏT-in Minsk qrupu, eləcə de beynəlxalq güclər neytral olsayırlar və problemin həllini bizim öz gücümüzə həll etməyimizə problemlər yaratmaşıylar, bəzən Ermenistanın ərazi bütövlüğünü qorumaqda hələ etibarlıdır. BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT və AŞ PA-nın qərar ve qətnamələrinə uyğun olaraq Ermənistən işğalı dayandırımlı, dinc sakinlərə bilerəklin hücumlarına son qoymalıdır. Ermənistən bilməlidir ki, pozduğu hüquqlara görə məsuliyət daşıyır".

Ela bu maqamda Türkiye Xarici İşler naziri Mövlud Çavuşoğlu, AŞ PA-nın tədbirindəki çıxışında

vurğuladığı fikri xüsusilə qeyd etmək lazımdır. Qardaş dövlətin xariçisi işlər naziri vurğulayıb ki, "Torpaq məsələsində ikili standart ola bilmez. Biz Gürcüstan və Ukraynanın suverenliyini, ərazi bütövlüğünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik. BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT və AŞ PA-nın qərar ve qətnamələrinə uyğun olaraq Ermənistən işğalı dayandırımlı, dinc sakinlərə bilerəklin hücumlarına son qoymalıdır. Ermənistən bilməlidir ki, pozduğu hüquqlara görə məsuliyət daşıyır".

Bəli, məhz bu fikirlərə istinad edərək qeyd etmek lazımdır ki, beynəlxalq aləmdə Azərbaycan, Ermənistən və Dağılıq Qarabağ probleminin gerçək tarixini təbliğ etmək, tanıtmaq üzərə aparılan böyük siyasi işdə media ilə yanaşı, Azərbaycan və Türk alimləri, diaspora təşkilatları, ictimai-siyasi fikirlər böyük işlər görürlər. Təkəcə Türkəyin öz əraziləsi daxilində Azərbaycanla bağlı heyatda təsdiqini tapan tədbirlər, Xocalı qurbanları üçün ucaldılan abidə, keçirilən anım günləri, Vətən mühərbiəsi qazilərinə və şəhidlərinə göstərilən ehtiramlar bunu deməye esas verir.

Faktlara üz tutanda məlum olur ki, 44 günlük Vətən Mühərbiəsinin şəhidlərinin xatirəsini yad etmək üçün təkcə İqdir ərazisində 2783 adəd tıng ekilmişdir. Və burası "İqdir Vəqfi Qarabağ Şəhidləri Ormanı" adı verilmişdir. Təbib ki, bu qardaşlığın bir millətin sevgisindən, dəcisinin da bərəber ifadəsidir. Eləcə də Azərbaycan və Türk diaspora təşkilatlarının birlikdə ABŞ-da, İngiltərəde, Cənubi Amerika və Afrika ölkə-



lərində gerçəkləşdirildikləri tədbirlərin əsas devizi Qarabağ həqiqətləri, Xocalı qətləmisi olmuşdur. Bu mənənədə diaspora təşkilatımızın "Xocalı Qaqqazın yarası - sülhün və inkişafın yeni üfüqləri" adlı böyük konfransın təşkili söylədiklərimizi bir dəfə təsdiq edir. Həmin konfransda İtaliyanın Gəncələr Assosiasiyanın idarə Heyətinin üzvü olan soyadımız Məryəm Mehdiyevanın çıxışı və həmçinin tədbirdə çıxış edən yerli media təmsilcilərinin, yaşlıçılarının, parlament nümayəndələrinin, siyasi xadimlərinin söylədikləri fikirlər artıq bu ölkədə Azərbaycan həqiqətlərinə böyük arena açıldırmışdır. İtaliyada hər kəs bu mühərbiədə kimin işşalçı, kimin işə torpağını işğaldan azad edən olduğunu anıyır".

Bəli, Azərbaycan prezidentinin son 17 ilde birmənələr şəkildə yürüdüyü xarici siyaset böyük oyulara qalib

gəldi. Yeni düşmənin gözləmədiyi, ağlına bəle getirmədi, əksinə, hər zaman ironiya ilə yanaşdırı. AZƏRBAYCAN GÜCÜ - AZƏRBAYCANIN DƏMİR YUMRUĞU öz zamanında öz səzənə dədi. Dünya da, onun iki standartları ilə çıxış edənlər da gözəldikləri bu demir yumruğu dadanın sonra heqiqəti etiraf etməyə başladılar. Bəlib ki, Azərbaycan prezidenti "La Repubblica" qəzeti məsahibində bildirmişdi ki, "Biz sentyabrın 27-də Ermənistən hückumuna və na edecəyi barede yüz faiz təsəvvürümüz olmadan cavab verdik. Biz ölkəmizi qorumaq, insanları qorumaq və adəletli birpa etmək üçün doğru olduğunu düşündürümüzü etdik". Zərnice, bu konkret fikir tekəcə xalqımız üçün, dostlarımız üçün yox, həm də düşmənlərimiz üçün açıq mesaj idi. Bu mesajın da canı, qanı təbib ki, bizim doğru olan hüququmuz - torpaqlarımızı işğaldan azad etmək

Artıq tarixi gerçəkləyi çevrilmiş 44 günlüğü mühərbiəmizin sohnesi ölkəmizle yanaşı, dünya herb tarixində də yer almışdır. İndi Amerikanın, Rusiyanın, İngilterənin və digər dövlətlərin tanınmış hərbi ekspertləri, eləcə də generalatı bizim döyük tariximiz, döyük təcrübəmizi öyrənir. Hətta son günələr Ukraynada başlanan qarışdırma bundan yaranırlar.

Təbib ki, indi xalqımızın və onun Ali Baş Komandanının gücü də, iradəsi də dünənya məlumatdır. Artıq hər kəs bilir ki, bù xalq öz liderinin rəhbərliyi altında torpaqlarını qorumağa da qadirdi, böyük uğurlara imza atıağda da. Bunun üçün lazımlı olan birlilik, ölkədaxili sabitlik, eləcə də iqtisadi inkişaf artıq bizim həyat kredomuzu və biz bu yolla davam edirik.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ



Gəzib axtarma görüşün təzə yer, ən gözəli Məni öz bəxtimin aldatdığı yerdir, Vallah.

Bu ömür ki doluşq düssü, mən ondan bilirom Fələyin çarxını fırlatlığı yerdir, Vallah.

Süpürür yaşı qadın bir küçədən keçmişini, Elə bil ki, onun öz atlığı yerdir, Vallah.

Parçalanmış ürəyim sevgimizin səngəridir, Həm də gizlin məni ağlatlığı yerdir, Vallah.

Torpaq ömrün qoca piştəxtasıdır, bir oçin Can alb burda sümük satlığı yerdir, Vallah.

Gözənləməz qonağı ev qapısın döyməsi də Ölümü san ki xatırlatlığı yerdir, Vallah.

Göymən qəmənəli qonağı ev qapısın döyməsi də Ölümü san ki xatırlatlığı yerdir, Vallah.

Dəyər, Cavid bu qəzəldə nə qədər and içə, Aləmi bir-birinə qatlığı yerdir, Vallah.

Dəyər qəmələ sahildə doğru varaqlaşdım, Əksim düşən sohifələri qomla bağlaşdım.

Səndən qalan şokilləri kirpiklärəmə mən, Əvvəlcə doğradım, sora bir-bir qucaqladım.

Arzuların neçə il yemədim ac dünəni, Qarın toxdur, dəha fırıldanmayacaq, mürgüldü.

Sən gedəndən bəri bu dilsiz-ağzsız evdə Bir qarışqa yeriyanda, sanram zələzəldi.

Sənə məktub gotirərkən kəpənəklər, mən də Çırılın hər qanadıyla sənəcən silkələdi.

Arzuların neçə il yemədim ac dünəni, Qarın toxdur, dəha fırıldanmayacaq, mürgüldü.

Taleyin öz qələmənə yazılıbdır, Cavid, Dedi Allah(i), demə bağ belə, bostan belədi.

Qolam ayaqlar altına sərəndə aq varaqların, De ki, tükənmosın gücün, yorulmasın ayaqların.

Öpülməyən şokillərin evin tozuyla dost olub, Yavaş-yavaş rosmərə ögeyəşir dədəğərlərin.

Bu göz yaşımıda ölməyim deyildi qismətim mənim, Fəqət, dədəğərlərin bilir dadın ahan bulaqların.

Eşitməsən də, sevgilim, dalınca naşə səslərin, Kar eylədim məzərəm üstəki bahquləqlərin.

Ömür ağacı Cavidin nə bəhrə verdi, bilmirəm, Əcəl əyir ömür boyu aşığı qol-budaqların.

Hor qobir bir günəşin batlığı yerdir, Vallah.

Günəşin mənzilindən çatlığı yerdir, Vallah.

Gol gedək mənlə bu dünyadon, əzizim, buraların

Şeytanın adəmi oynadığı yerdir, Vallah.

Ağ varaqlarda doğulmaqla ölüb misralar,

Bu varaqlar acañın yatlığı yerdir, Vallah.

CAVİD QASIMOV

Bu yanda evimi yixan İlahi, Yəqin, o torfdə toxunmaz mənə.

Sənən na yaşın var na dordin ola Mənimlə deyinən anam, bilirom.

Sənən böytütüyün oğul öündə Dinnəyə üzüm yox, lalam, bilirom.

Sadəcə, mən bir az qərib adamam, Bəlkə də, sevməyə yoxdu ürəyim. Bəlkə də, on adı bir hadisədi Bu qoca dünənyə qəribəməyim.

Fikrim uzaqlara gedir arabır, Dənəüb qaydanda tanımaq olmur. Ən böyük düşmən də sonin özünən. Özünü özündən qorumaq olmur...

Mənim kodörüm ikiyə bölmə. Onsun da gicüm yox dord azaltımağ. Adıyla böyükən dedilər avvol Sonra dəşürtüldərən ucalatmağ.

Mən usaq cildində qalaydım gərək. Susub oynaydım oynacaqlarla. Gizlənpəc oynamaq nəymə lazım Yurdı bilinməyən yad qucaqlardadı?

Yaxşı ki, şad gündə yoxsan yanında, Yaxşı ki, uzaqsan bu günümə son. Özümü göyələrə başğışdım ki, Mənim tokliyimi görə biləsan...

İlahi, hər şeyi bilişən amma, Darixa bilmirsən bir adam kimi. Mən adı seirələr yazram, uşaq, Yarada bilmirən yaranadən kimi.

Yəqin günahından keçər İlahi, Yəqin bağışlayar yaxıq adamı. Bəlkə, mi il ovşən mondan da qabqa Tanrıdan küsübəməz azix adamı...

Bilinməz toyu da, yası da bunun, Bir soyuq tor gəzər bədəndə yenə. Yaman üşüyürk, sonuncu olən Örtməyib qapımı gedəndə yen...

Bu adam bənzəməz heç bir adama. Üzündən, gözündən yağımayb şadlıq. Bilərsən, oslinda hamı ağılli, Sadəcə, ikimiz bir az axmağıq.

Külək pəncərəni oynadır yeno, Uşağı elə bil, ağılı da kəsmir. Sən axı bilmirsən, darixməm. Ruhumu sizləndən ağırlı da kəsmir.

ALLAH

Yenə saatların kəfkiri yorğun, Yenə zaman durub baxışın altda. İlahi, yadindən çıxan balalar İslanır səpdiyin yağışın altda...

Tərlan Əbilov

Amma sənin olmadığın bu dünyada yağış altında torpağa batmış da kim yuyular izim min illər...

ÜZÜNƏ

İlahi, bu qadın gültək, toxunub tülün üzünə... Pəncərəsindən ay damur, min illər gölün üzünə...

Başlayandan bu qac, bu qov, Düşməşəm işimdə bir lov. İnsafını bəla od, alov tərpənə külün üzünə??

Səbri araya çən düşüb, Ləçəkləri erkan düşüb. Hörük saçları daq düşüb bir cüt sünbülün üzünə.

Çəkil, ah kimi çəkilim, Çəkil, shə kimi çəkilim, Çəkil, meh kimi çəkilim salavat gülün üzünə...

Ən pis mühərbi adəmin öz-özüne elan etmədən aqdi mühərbi, o da sevgi kimidir, başlamaq olur, bitirmək olmır hələm-holəm...

Dünya uzun sürən məlk imtinasıdır, Tanrımlı verən bu can ömrün binasıdır.

Sahil olan bilir ruhun dəniz yerin, Kəksümdə hər nəfəs söz firtinasıdır.

